

ƏLƏMDAR QULUZADƏ

# DİN OTU





# ATA YURDUM, ANA DİLİM

Qüdrətimdi, qeyrətimdi,  
Qürurumdu, qiymətimdi,  
Yer üzündə qismətimdi  
Ata yurdum, ana dilim.

Biri zəmi, biri bulaq,  
Zirvəsi qar, suyu çıraq,  
Bir kök üstə iki budaq -  
Ata yurdum, ana dilim.

Torpağı ləl, daşı nizə,  
Qanad gərib üstümüzə.  
Ata-ana olub bizə,  
Ata yurdum, ana dilim.

Möcüzəli bir diyardı,  
Həm cavandı, ixtiyardı.  
Biz varıqsa, bəxtiyardı.  
Ata yurdum, ana dilim.



ƏLƏMDAR QULUZADƏ

803-36-5  
6-95

# DİLOTU

(Şeirlər)

F. Köçərli adına  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI

iNV. № 46256

2005 - fond

BAKİ - "Ozan" - 2009

Redaktoru: **Asif Rüstəmli,**  
**filologiya elmləri namizədi**  
Rəssami: **Sultan Məmmədov**

### **Ələmdar Quluzadə.**

**“Dilotu”, Bakı, “Ozan”, 2009. 80 səh.**

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ələmdar Quluza-  
dənin poeziyasında uşaq mövzusu aparıcı yerlərdən birini tutur. Müəllif  
gələcəyimiz olan uşaqları Vətəni, torpağı, ana dilini sevməyə, hadisələrə canlı  
müdaxilə etməyə, hazırlıq olmağa, təbiəti öyrənməyə çağırır.

“Dilotu yemək” canlı danışqda, xalq deyimlərində çox işlənən ideomatik  
ifadədir. Adətən çox danışan, tez-tez sual verən, bir az dəcəl uşaqlara - “dilotu  
yemisən?!” – deyə müraciət edirlər. İnanırıq ki, bu kitabı oxuyan uşaqlar da  
neçə-neçə sırlı-sehirli həyat həqiqətini öyrənəcək, müzakirə, müdaxilə və  
mübahisədən çəkinməyəcək, bir sözlə, “dilotu yeyəcəklər”.

Kitab kiçik yaşılı uşaqlar, aşağı və orta yaşılı məktəblilər üçün nəzərdə  
tutulsa da, onun geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağına  
şübhə etmirik.

4803060102-61

Q ----- 2009

On-047-09

# MƏKTƏB ZƏNGİ



## ZƏFƏR YOLU

Yollar əl-ələ verib  
Məktəblərdə birləşir,  
Məktəbli çantasına  
Bütün dünya yerləşir.

Məktəb bize öyrədir  
Qələbəni, zəfəri,  
Müəllimlər - komandır,  
Biz onların əsgəri.

Bizi qorxuda bilmir  
Qarşidakı dağ, dərə.  
Yollara yoldaş olub  
Qalxırıq zirvələrə.

Sinəmizə sıxmışıq  
Kitab adlı yarağı,  
Başımızın üstündə  
Azərbaycan Bayrağı.

## MÜƏLLİM

Kitab - ömrümə çıraq,  
Əqidəm - mənim andım.  
Əlifbanı açandan  
Müəllimə inandım.


Öyrənmək istəyəndə  
Gecə-gündüz vuruşdum,  
Bilmədiyim nə varsa  
Müəllimdən soruşdum.

Güvəndim, arxalandım  
Onun mərhəmətinə,

Üşüyəndə siğindım  
İsti məhəbbətinə.

Zəkası yol göstərər,  
Məsləki - işiq saçar.  
Məktəb bir xəzinədir,  
Müəllim - qızıl açar.

Anamdan öyrənmişəm  
Mən dilimdəki “canı”,  
Müəllim sevdiribdir  
Anam Azərbaycanı.



## TAR DƏRSİ, BAR DƏRSİ

Hamıdan yaxşı bılır  
Atam tarın dilini,  
Elə tar qədər sevir  
Dirmığını, belini.

Biri mənim atamdan  
Oxumağı öyrənir,

Biri çubuqdan səbət  
Toxumağı öyrənir.

Tar çalmağı məktəbdə  
Uşaqlara öyrədir,  
Bar verməyi bağçada  
Budaqlara öyrədir.

## QIRMIZI ÇANTA

Atam yolunu  
Dükandan salıb,  
Mənə qırmızı  
Bir çanta alıb.

Kitab tutacaq  
Çantam bir qucaq,  
Yağış yağında  
İslanmayacaq.

Qırmızı "beş"i  
Yığıb çantama,  
Göstərəcəyəm  
Hər gün atama.



## İKİ GÜNDƏLİK

Gündəlik tələb edir  
Gülər müəllimə gündə.  
Giley-güzar doludur  
Mənim gündəliyimdə.

"Üç"ün yanında sual,  
"İki"dən sonra məktub.  
Gündəliyə baxanda  
Anamın hırsı tutub.

O, gündəlik istəyir,  
Bu, gündəlik soruşur.  
Başım axşama qədər  
Gündəliyə qarışır.

Atama dedim, mənə  
İki gündəlik alınsın.  
Biri daim anamda,  
Biri məktəbdə qalsın.



## BABAM MƏNDƏN TEZ YATIR

Babam dərsi oxudub  
Diqqətlə qulaq asır.  
Hərdən-birdən görürəm  
Gözünü yuxu basır.

Kitabı yerə qoyub  
Tez yerimdən dururam.

Ona balış gətirib  
Üzümə su vururam.

Haçan mənim babamın  
Başı balışa çatır,  
Babam dərsi soruşmur,  
Axı məndən tez yatır.

## ATAMDAN YAXŞI BİLİR

Bir məktəbə bağlanıb  
Atamgilin həyati.  
Anam dili öyrədir,  
Atam riyaziyyatı.

Atam haçan məktəbdən  
Aylıq maaşı alır,

Anam bilir atamın  
Ciblərində nə qalır.

Əlüstü hesablayır  
Gələn, gedən manatı.  
Atamdan yaxşı bilir  
Anam riyaziyyatı.

## GƏLIB ÇIXMIR CAVABI

Könül bu gün Həsənə  
Sual veribdir yenə:  
- On beşi beşə bölüb  
Cavabını de mənə.

Dilini tərpətmədi,  
Gözünü döyüdü Həsən:  
- Beş saatdır on beşi  
Beşə bölə bilmirsən?

Kənara itələdi  
Həsən dəftər-kitabı:  
- Beşə çoxdan bölmüşəm,  
Gəlib çıxmır cavabı.

## BİR KİTABI ÇIXMAYIB

Kənara dur, əlini  
Yandıracaq köz, deyir.  
Gözlə, yemək bişəcək,  
Hövsələ et, döz deyir.  
Atam məni danłasa  
Anam deyir, düz deyir.  
Bircə dəfə çəşmayır,

Hər nə desə tez deyir.  
Guya ki, gündə mənə  
Bir kitablıq söz deyir.  
Mənə dediklərini  
Toplamayıb, yiğmayıb,  
Ona görə anamın  
Bir kitabı çıxmayıb.

## YAYLIQ ALMA

Ata dedi:

- Nə alım

Sizin üçün şəhərdən?

Ayxan ilə Aybəniz

Fikirləşir səhərdən.

Ayxan sayır birbəbir:

- Mənə bənövşə köynək,

Nənəmə şüşə eynək,

Babama qara pencək,

Ağ yaylıq al anama.

Aybəniz deyir mənə:

- Ata, ağ yaylıq alma.

- Qızımı nə alım bəs?

- Dedim ağ yaylıq alma.

- Yaxşı, yaylıq almaram

Ay qurban olum sənə?

Onda nə alım sənə?

- Gərək deyil, ay ata,

Nə yaylıq, nə şal mənə,

Yaylıq alma deyirəm,

Yaylıq alma al mənə.

Yayın bir isti günü


Ata gördü bazarda

Hər yer yaylıq almadı.

Atası Aybənizə

Ağ yaylıq alma aldı,

Amma yaylıq almadı.



## MİSALIN CAVABI

Müəllim gündə deyir:  
- Gəl beşi on beşə vur,  
Cavabını da beşə.  
Riyaziyyat dərsində  
Ən çətin sualları  
Mənə verir həmişə.


Mən lövhəyə çıxanda  
Onu beşə vurmuram,  
Beşə bölürəm hazır.  
Müəllim "iki" vermir,  
Misalın cavabını  
Gündəliyimə yazır.



# HAZIRCAVABIN CAVABI HAZIR

## XIRDA QALSIN

Mağazaya  
Gəldi Yetər:  
- Əmi, mənə  
Bir qələm ver,  
Bir də dəftər.  
- Buyur, qızım.  
- Bəs saqqızım?  
- Saqqız üçün  
Pul qalmadı.  
- Əmi, deyən  
Düz olmadı.  
Qoy qələm də,  
Qoy dəftər də  
Burda qalsın.  
İndi elə  
Hesabla ki,  
Saqqız üçün  
Xırda qalsın.



## GÜLMƏ, MƏN DƏ GÜLMƏYİM

Həyətdəki gülləri  
Qırma, mən də qırmayım.  
Hovuzun qıraqında  
Durma, mən də durmayım.  
Ağaca pişik kimi  
Çıxma, mən də çıxmayım.  
Nənəmin sandığına  
Baxma, mən də baxmayım.

Kişmişî kirimişcə  
Yemə, mən də yeməyim.  
Gördüyünü anama  
Demə, mən də deməyim.  
Gündə on yol acıdan  
Ölmə, mən də ölməyim.  
Mən ağlayanda mənə  
Gülmə, mən də gülməyim.

## COXBİLMİŞ SONA

Uşaqların heç biri  
Çoxlu nağıl bilməyir  
Çoxbilmiş Sona qədər.  
Axı çoxbilmiş Sona  
Nağılları dinləyir  
Axıra, sona qədər.

## AĞLAMAQ İSTƏYƏNDƏ

Əvvəl pişiyə verir  
Südün istiliyini  
Yoxlamaq istəyəndə.  
Saçını yerə sərir  
Kəpənəyi saçına  
Bağlamaq istəyəndə.

Bacım nənəmə verir  
Almaları sabaha  
Saxlamaq istəyəndə.  
Çaşib mənə tapşırır  
Səhərdən axşamacan  
Ağlamaq istəyəndə.

## İKİ KİŞİNİN ADI

Bibimin bir oğlu var  
Qonaq gəlibdir bizə,  
Yeriyir yavaş-yavaş,  
Dil açır təzə-təzə.

Yeriyəndə də gülür,  
Yıxılanda da gülür,  
Yeməyinin yarısı  
Yaxasına tökülür.

Adı - Hüseyn Surxay,  
Özü balaca çağ'a,  
İki kişisinin adın  
Qoyublar bir uşağa.




## HAMIYA LAĞ EDİRƏM

Gündə taxıb döşlüyü  
Anam qazan qaynadır.  
Atam danişan kimi  
Əllərini oynadır.

Qardaşım ağlayanda  
Uzanır üzü üstə.  
Bacım yazır, oxuyur  
Dərsini dizi üstə.

Nənəm belini əyir,  
Duruşunu itirib.  
Babam yenə də qəpik -  
Quruşunu itirib.

Anam deyir hər şeyi  
Ağ eləyə bilişəm.  
Axı evdə hamiya  
Lağ eləyə bilişəm.



## SAAT GERİ ÇƏKİLİB

Aslan səhər duranda  
Gün düşmüşdü dərəyə.  
Əqrəbləri bir saat  
Çəkmişdilər geriyə.

Onun bəxti deyəsən  
Bu səhər gətirmədi.  
Geri qalsa da belə  
Özünü itirmədi.

Aslan dostları ilə  
Hər gün durub qaçırdı.  
Hər səhər meydançada  
Dövrə vurub qaçırdı.

Dostlarını güldürdü  
Aslanın zarafatı:  
- Bir saat geri çəkib  
Axı anam saatı.

## PAPAQ ÇIXARAN KÜLƏK

Xəzəl göyün üzündə  
Dövrə vurur quş kimi.  
Toyuq hində bütüşüb  
Soyuqdan donmuş kimi.

Qazın lələklərini  
Külək yolmaq istəyir.  
Papağımı başımdan  
Yerə salmaq istəyir.

Dəli külək utanmir  
Gözlərimin yaşından?!  
Kəssin, özüm çıxaram  
Papağımı başımdan.



## BUDAQDAN YERƏ DÜŞƏN

Ağacın altında dursam  
Ağacdan yerə düşən  
Gəlib başıma dəyir.  
Əlimdən yerə düşən  
Ya bacıma toxunur,  
Ya qardaşıma dəyir.

Yadımdan çıxarmışam  
Bağdakı almaların  
Hansıdır tez yetişən.  
Özümü öldürürəm  
Gəlib yadına düşmür  
Budaqdan yerə düşən.





## SƏN DƏ ŞİRİNLƏŞ

- Hara getmişdin?
- Dağdakı kəndə.
- Moruq yemisən?
- Yemişəm gündə.
- Şirin olurmu
- Dağın moruğu?
- Moruğun çayı  
Xoruzquyruğu.  
Kəndi küləklər  
Sərinləşdirib,

Məni meyvələr  
Şirinləşdirib.  
Quzu unudub  
Çöülü, çəməni,  
Pişik də gəlib  
Yalayır məni.  
Ay Şəkər, azca  
Şirinlə əlləş.  
Gel səni öpüm  
Sən də şirinləş.

## ÜÇÜ MƏNƏ DÜŞÜR

Beş armudu verib atam

Bacım baxıb ətəyinə  
Dovşan kimi hey büzüşür.  
Eh, neyləyim, ha bölürəm,  
Yenə üçü mənə düşür.

Dedi:

- Onu böl ikiyə.

Yarısını özün götür,

Yarısını ver Bikəyə.

## ADAM BALACA QALIR

- Bu tut niyə yekədi,  
Badam niyə balaca? -  
Bədələ sual verib  
Bikə baxdı ağaca.

Balaca boylu Bədəl  
Əvvəl yedi kökəni.  
Sonra da yekə-yekə  
Başa saldı Bikəni:

- Tut üstünü tutanda  
Badam balaca qalır.  
Badama çıxmayanda  
Adam balaca qalır.

F. Kögəril adına  
Azərbaycan Dövlət Uşaq  
KITABXANASI

INV. № 46256

## QOZA SƏLBƏ ATANDA

Qar yağanda islanıb

Çəmənlikdə qaçanda

Pencək əynimdə donur.

Ağ şalvarım göy olur,

Tutumuz yetişəndə

Böyürtkən qaralanda

Arı üstümə qonur.

Dodağım gömgöy olur.

Külək külü yayanda

Yemiş yetişən kimi

Üstüm-başım bozarır.

Damağım yara olur,

Gilənar qızaranda

Qoz yetişənə qədər

Köynəyim də qızarır.


Əlim qapqara olur.

## ATAM SAATİ BİLMİR

Anam soruşur:

- Bu vaxt iş olar,  
Zülmət gecədir.  
Bir saata bax,  
Bilirsən indi  
Saat neçədir?

Saata baxıb  
Barmaqlarını  
Dişləyir atam.  
Saatı bilmir,  
Amma saatsaz  
İşləyir atam.



## BƏS ÖZÜMƏ NƏ QALSIN?

- Denən, tut bəkməzinin  
Nə təhər dadi olur?  
Bilirsən göyərçinin  
Neçə qanadı olur?  
- Baldan azca acıdır  
Tut bəkməzinin dadi.  
Quyruğunu sayanda  
Cəmisi üç dənədir  
Göyərçinin qanadı.  
- Denən görüm qarğalar  
Nə qədər ömür sürür?  
Təkə buynuzu ilə  
Hansi işləri görür?  
- Qarğa qoz ağacından  
Mən bilən çox yaşayır.

Təkə buynuzu ilə  
Çənəsini qaşıyr.  
- Denən görüm sağsağan  
Nə vaxt olur südsağan?  
- Sağsağan balalayıb  
Balasına süd verir,  
Balası böyüdükcə  
Sağsağan öyünd verir.  
- Denən görüm.  
- Ta demə,  
Daha heç nə soruşma,  
Qalanlar mənə qalsın.  
Hamısını öyrədim,  
Bəs özümə nə qalsın?

## HAZIR YIXILMIŞAM

İlkin döşəkdən tutub  
Çarpayıya sıxıldı.  
İkicə addım atıb  
Yenə yerə yıxıldı.

Qorxur yenə uzada  
Əli çata döşeyə.  
Deyim nə fikirləşir  
Uzanıb döşəməyə:

Yenə də ayağımı  
Yerə vurub yıxılım?  
Hazır yıxılmışam də,  
Niyə durub yıxılım?

## YUXU GƏTİRƏN YASTIQ

- Dünən yuxu görmüsən?
- Hə, gördüm ki, toyuqlar  
Dənlənir, qaqqıldaşır,  
Ördəklər göldə üzür,  
Qazlarsa qiğıldaşır.
- Bu gecə nə görmüsən?
- Bu gecə görmüşəm ki,  
Qaranquş yuva qurur.  
Göyərçinlər, durnalar  
Havada dövrə vurur.
- Bu quşlardan savayı  
Heç nə girmir yuxuna,  
Görən bunlar nədəndi?
- Başımın altındakı  
Yuxu gətirən yastıq  
Axı quş tükündəndi.



## TƏRBİYƏLİ PİŞİK

Məni əsnəmək tutub  
Dodaqlarım əsdimi,  
Açıb güllü yorğanı  
Anam örtür üstümü.

Nəsə tapşırıq verir  
Mən yatanda pişiyə,  
Tərbiyəli pişik də  
Çıxmır evdən eşiyyə.

Yorğanımın üstündə  
Gəlib yatır həmişə,  
Qoymur güllü yorğanım  
Üstümdən yerə düşə.



## DİLİMİ DİŞLƏYİRƏM

- Denən ki, yaşıl düzdə  
Çobanla çoban qızı  
Yunlu quzu otarır,  
Qoyun-quzu otarır.
- Çobanın quzu qızı,  
Yunlu çobanın qızı  
Yaşıl düzü otarır,  
Qoyun-quzu otarır.
- Denən ki, almaları  
Almağına almışam,  
Amma almasatanı  
Almada aldatmışam.
- Amma almasatanı  
Almalara satmışam,  
Almasatanı satıb  
Almanı aldatmışam.
- Denən ki, Daşkəsəndə  
Daşyonan işləyirəm.
- "Daş" deyə bilmirəm ha,  
Dilimi dişləyirəm.

## YARASALAR

Gecə necə uçursa  
Toxunmayır heç hara.  
Qanadları göstərir  
Yolu yarasalara.

Elə et dişləməsin  
Əlini yarasalar.  
Barmağını qanadıb  
Əlinə yara salar.

## ŞEYTANA OXŞAYAN QIZ

Atam aldığı ətri  
Anam üstümə səpir.  
Şirinsən deyə-deyə  
Baban alnimdan öpür.

Danışanda dilimdən  
Söz-söhbət özü düşür,



Mənim təzə donuma  
Nənəmin gözü düşür.

Atama sual verdim  
Mən utana-utana:  
- Neçə yaşımdan bəri  
Oxşayıram şeytana?

## **DUZ SATAN DURSUN DAYI**

Dilbər xala deyirdi:  
- Yekə kişidir Dursun,  
Duzsuz-duzsuz danışır,  
Ay onu vurğun vursun.

Darçın xala söylədi:  
- Ay Dursun, sus, danışma.  
Dünən Dəmir dayı da  
Dedi:  
- Duzsuz danışma.

Dursun dayı da durub  
Hamı ilə barışır.  
Duz satan Dursun dayı  
Niyə duzsuz danışır?

## **ÇAYÇI**

Nə qədər çay içirəm,  
Mənə çayçı demirlər.  
Gündə çayda çimirəm,  
Yenə çayçı demirlər.

Çayçı Çapay çayniki  
Çinlədi, qalayçıdı.  
Çay içib çayda çimmir,  
Onun nəyi çayçıdı?

## BİLMƏDİYİM DİL

Çəpişlə quzu mənim  
Öz dostum, öz tanışım.  
Mənə kasada süd ver  
Pişik kimi danışım.

"Dəh" deyəndə kişnəyən  
Atın dilin bilirəm.

Zəncirdəki küçüyün,  
İtin dilin bilirəm.

Bəs şəkilli kitablar  
Denən görüm, ay nənə,  
Öz dilini nə zaman  
Öyrədəcəkdir mənə?

## QULAĞI YADDAN ÇIXIR

Çəpiş kimi tullanır,  
Dizinə qaya dəymir.  
Addamaşdan keçəndə  
Ayağı çaya dəymir.

Pişiyim əlin yusa  
Ayağı yaddan çıxır.  
Quyruğunu yalasa  
Qulağı yaddan çıxır.





## QUZUMA ÖYRƏDİRƏM

Boşqabdan süd içməyi  
Pişik məndən öyrənib,  
Boş-boşuna hürməyi  
Küçük məndən öyrənib.

Gündə iti, pişiyi  
Özümə öyrədirəm,  
Yemlik yeməyi isə  
Quzuma öyrədirəm.

## GƏL ONLARI TANIDIM

Qırxbüzüyün balağı,  
Boğazı boğum-boğum,  
Qırx dərdin dərmanıdır  
Əvəliklə qırxbuğum.

Yemilik yeyilməsə  
Sarı çiçəyi bitər,  
Arxların qırağında  
Qaymaqçıçəyi bitər.

Yoncalar can-can deyib  
Bir-birinə dolaşib,  
Paltarım una deyil,  
Unnucaya bulaşib.

Tikanları batırıb  
Qanqal öz qıçlarına,  
Cin düyüünü vurubdur  
Cincilim saçlarına.



# ƏNƏMƏLƏ, BABAMLA ZARAFATIM VAR

## BALA BATMASIN

Elə şirinəm  
Şirni yapışib  
Üzümdə qalır.  
Babam birtəhər  
Məni arının  
Əlindən alır.

Əməlli-başlı  
Yuyun üzümü  
Gedəndə kəndə.  
Babamın ağızı  
Bala batmasın  
Məni öpəndə.



## QOCALARIN SÖHBƏTİ

Nənəm hər nə söyləsə  
Babam ona şərikdi,  
Əvəliyi göstərir:  
- Yaxşı əriştəlikdi.

Sandığını açanda:  
- Şal Şamaxı şalıdı.  
Sulu armud yeyəndə:  
- Əsl qoca malıdı.

Yunlu qoyun görəndə:  
- İpindən gəbə olar.  
Gülü iyəyib deyir:  
- Yaxşı mürəbbə olar.

## ORDA NEÇƏ NƏFƏRDİ

Nənəm qocalıb deyə  
Beşiyi iki görür,  
Divanın üstündəki  
Pişiyi iki görür.

Gah toyuğa hinduşka,  
Gah keçiyə qoç deyir.  
Üç qaza altı ördək,  
Bir küçüyə üç deyir.

Qapının qabağında  
Duran təkcə Səfərdi.  
Nənəm məndən soruşur:  
- Orda neçə nəfərdi?

## NƏNƏMİN SANDIĞI

Soyuqlar düşən vədə  
Bağda meyvə sovulur.  
Nənəmin sandığında  
Alma olur, nar olur.

Ürəyim nə istəsə  
Dilimə gətirirəm.  
Özümü tez nənəmin  
Yanına yetirirəm.

Sandığı ağızı əyri  
Açar ilə bağlayır.  
Nənəm şəkərburani  
Sandığında saxlayır.

Hər nə görsə istəyir,  
Guya ölüür acından.  
Nənəmin sandığını  
Qoruyuram bacımdan.



## SƏBƏTƏ GÜCÜ ÇATMIR

Babam qoymur bağçada  
Meyvənin vaxtı ötə,  
Yetişən meyvələri  
Toplayırıq səbətə.

Babam elə danışır  
Doymaq olmur söhbətdən,  
Bir də baxıb görürük  
Meyvə daşır səbətdən.

Deyimmi babam niyə  
Əlin səbətə atmir?  
Söhbətə gücü çatır,  
Səbətə gücü çatmir.



## NƏNƏM BIÇAQoSIZ SOYUR


Anam kartof soyanda  
Boş boşqabın yanına  
Bir qabıq qabı qoyur.  
Amma ki, kartofları  
Mis qazanda qaynadıb  
Nənəm bıçaqsız soyur.

## GÜLMƏYİ TUTAN OĞLAN

- |   |   |
|---|---|
| - Cibin neçə nar tutur?   | - Qarğɑ kəpənək tutur?  |
| - Gücüm çatdığı qədər.  | - Kənddən köçüb qarğalar.   |
| - Ovcun neçə qənd tutur?  | Güllərin qulağından   |
| - Ağzım tutduğu qədər.  | Asılıb ağ sırgalar.   |
| <br>  | <br>  |
| - Səni də yuxu tutur<br>Sobanın qırağında?                          | - Nə vaxt acığın tutur?   |
| - Yox, gözümüz yumuram<br>Babamın qucağında.                        | - Mən hər dəfə acanda,<br>Bir də bacım üstümə<br>Dişlərini qıçanda.   |
| <br>  | <br>  |
| - Tələniz siçan tutur?  | - Nə vaxt gülməyin tutur?   |
| - Anamın pişiyi var,<br>Pişiyin də eyvanda<br>Yeri var, yeşiyи var. | - Gülməli şey yeyəndə.<br>Bir də nənəm bir sözü<br>Əlli dəfə deyəndə. |

## BABAMA DƏYİR

Əmimigilə gedəndə  
Yolun qıraqındakı  
Moruq babama dəyir.  
Nənəm yorğan sırasa  
Necə olursa-olsun  
Qıçıq babama dəyir.  
Cüçələri sayanda  
Qanadlarını çalıb  
Toyuq babama dəyir.  
Qapı açılan kimi  
Mənim yanımdan keçib  
Soyuq babama dəyir.



## BABASI TAPIR

Səadət harda gəldi  
Bərk-bərk yumur gözünü.  
Ona elə gəlir ki,  
Gizlədibdir özünü.

Gözlərini yumanda  
Əlləri şap-şap deyir.  
Sonra da babasına  
Məni axtar, tap deyir.

Nəvəsinin yanından  
Keçir o yan- bu yana,  
Soruşur ki, Səadət  
Görən gedib hayana?

Özünü də güldürür  
Səadətin oyunu,  
Gözlərini açanda  
Babası tapır onu.



## GÖR İNDİ NƏ BOYDAYAM

Gah özünü pələngə,  
Şirə oxşatdı Sədi.  
Balaca balam deyib  
Nənəsi gülümsədi.

Atasının papağı  
Köməyinə gəlmədi.  
Nənəsinin gözündə  
Nəvəsi yekəlmədi.

Divan, kətil qalmadı  
Hamısı boşça çıxdı,

Çəkmə çəkib Sədini  
Həyətdə yerə yıxdı.

Birdən yadına düşdü  
Nənəsinin eynəyi.  
Soyunub atdı yerə  
Yerə dəyən köynəyi.

- Nənə, çayını içdin,  
Nəfəsini dər indi.  
Eynəyi gözünə tax,  
Nə boydayam gör indi?

## NƏNƏM SÖYÜŞ ÖYRƏNİB

Gilasın, gilənarın,  
Almanın budağında  
Quşlar döyüş öyrənib.  
Meyvə yetişən gündən  
Mənim nənəm də durub  
Təzə sözüş öyrənib.

Budaqları qırmayın,  
Meyvələri yolmayın,  
Düşün aşağı, deyir.  
Atamın da yanında  
Nənəm nəvələrinə  
"Köpək uşağı" deyir.

## DƏYƏN ARMUD

Babam "dəyibdir" deyir  
Yetişmişin yerinə.  
"Dəyməyən yemiş" deyir  
Kal yemişin yerinə.

Bir gün dedi ki, dəymə  
Dəyməyən armudlara.  
Budaqlarını yerə  
Əyməyən armudlara.

Gilənar sovulanda  
Armud budağı əydi.  
Budaqlar əyiləndə  
Başım armuda dəydi.

Babam gülüb dedi ki,  
Mən deyən armud odur.  
Başına hansı dəysə,  
Bax, dəyən armud odur.



## QARA SU

Babam dedi:  
- Bu ağ sudu,  
O birisi  
Qara sudu.  
Ondan içdim,  
Bundan içdim.  
Tam da eyni,  
Dad da eyni.  
"Qara" ilə  
"Ağ"ı atsaq,  
Ad da eyni.  
Əl-üzümü  
Ha yuyuram,  
Qaralmıram  
Qara suda,  
Dodağımda  
Qalmayıbdır  
Bircə tikə  
Qarası da.  
Elə deyir,  
Qara sudu.  
Qara onun  
Harasıdı?

## BABAMI GÜLMƏK TUTUR

Babamın hər işinə -  
Güçünə qarışıram.  
Onu söhbətə tutub  
Neçə söz soruşoram:  
  
- Biğin niyə ağarıb?  
Telin niyə tökülüb?

Gözlərinin ışığı  
Axı hara çekilib?

Dişlərin tökülübdür  
Qənd yediyinə görə? -  
Gülmək qoymur babam  
Sualə cavab verə.

## MƏN YORULUB YATANDA

Lap çoxdandan öyrənib  
Nənəm isti - soyuğa.  
Gah mənə yemək verir,  
Gah dən səpir toyuğa.

Əllərindən bir dəfə  
Boşqab aşıb tökülmür.  
Nənəm süd bişirəndə  
Südü daşıb tökülmür.

Saçımı da darayır,  
Paltarımı da yuyur.  
İtimizi inəkdən,  
Məni itdən qoruyur.

O dincələ-dincələ  
Vaxtını mənə verir.  
Mən yorulub yatanda  
Taxtını mənə verir.



## BABAMIN EYNƏYİ

Əlindən yapışram,  
Addamaşdan, körpüdən  
Babam tək keçə bilmir.  
Lap uzaqda olanda  
Keçi ilə inəyi  
Gözləri seçə bilmir.

Eynəyi çıxaranda  
Örüşdəki qoyunu,  
Quzunu yaxşı görür.  
Eynəyini taxanda  
Boşqabdakı yeməyin  
Duzunu yaxşı görür.

## NƏNƏM HUŞUN AXTARIR

Onlar elə keçmişİ,  
Əzəli danışırlar,  
Mənim nənəmlə babam  
Məzəli danışırlar.

Nənəm deyir:

- O vaxtlar  
Nənən bir dənə idi.

Babam deyir:

- Dərdimdən  
Nənən divanə idi.

Babam yeməkdən qabaq

Deyir:

Dişim hardadır?

Nənəm deyir:

- Nə bilim,  
Mənim huşum hardadır?

Evdə yemək bişəndə  
Babam dişin axtarır,  
Dişdən söhbət düşəndə  
Nənəm huşun axtarır.



## BABAMIN AYAĞI

Babamı tək qoyanda  
Babam gileylənir ki,  
Gözləri dumanlaşır.  
Bir əlimlə babamın  
Əlindən tutan kimi  
Ayağı cavanlaşır.

## DEYİM, GÖRÜM NƏ DEYİR

Nənəm güllü yaylığı  
Bağlayıb mənim üçün.  
Almaları yaylıqda  
Saxlayıb mənim üçün.

Bu qırmızı almanı  
Yeyim, görüm nə deyir.  
Almani yediyimi  
Deyim, görüm nə deyir.




## BAĞAYARPAĞI

Atam gedib tənəkdən  
Dərib yiğə yarpağı,  
Anam açıb bükəcək  
Ətə, yağa yarpağı.

Nənəm yiğib yollaya  
Bağdan dağa yarpağı.  
Axı yazda az olur  
Dağda dovğa yarpağı.

Babam özü əkibdir  
Bizim bağa yarpağı.  
Bütün bağı tutubdur  
Bağda bağayarpağı.



## **QORXUR DƏMİR PASLANA**

Babam bağı əkəndə,  
Alın təri tökəndə,  
Qoymur belə su dəyə.  
Bağda qalmasın deyə  
Babam beli götürür,  
Evimizə gətirir.  
Qorxur dəmir islana,  
Ondan sonra paslana.

## **BABA, BAL İSTƏYİRƏM**


Böyürtkənin giləsi  
Qapqara xal kimidir -  
Qara xal istəyirəm.  
Qızılgül açılıbdır,  
Qırmızı şal kimidir -  
Güllü şal istəyirəm.  
Əncir ilə üzümün  
Budağı bal kimidir -  
Baba, bal istəyirəm.

## **KÜLƏK MƏNİ DÖYƏCƏK**

- Baba, kökəmi saxla,  
Pişik alıb yeyəcək.  
Pişik yesə kökəmi,  
Nənəm mənə söyəcək.  
Cüçə gördü yerimi,

Anasına deyəcək.  
Quşları qov ağaçdan,  
Budaqları əyəcək.  
Məni qucağına al,  
Külək məni döyəcək.

# GƏL GEDƏK KƏNDƏ



## YAĞIŞ MƏNİ TAPIR

Qarğı gizlədən qozu  
Dələ gözqırpmında  
Ağaca çıxıb tapır.  
Azan-təzən quzunu  
Babam ağaca deyil,  
Təpəyə qalxıb tapır.  
İynəni axtaranda  
Nənəm öz eynəyini  
Gözünə taxıb tapıb.  
Bulaq çayı gəzəndə  
Dağdan, daşdan süzülüb  
Dərəyə axıb tapır.  
Yağış məni gəzəndə  
Anam kimi çağırırmır,  
Başına yağıb tapır.


## QƏHRƏMANIN QƏHRƏMANLIĞI

Üç saatdan çox idi ki,  
Çöl qoymadı Çerkəz kişi.  
Çəmənlikdə itirmişdi  
Sözəbaxmaz üç çəpişi.

Çəpişləri axtaranda  
Qorxmamışdı heç dumandan.  
Çerkəz kişi ona görə  
Razi idi Qəhrəmandan.

Qəhrəman da kişi kimi  
Qəhrəmanlıq eləmişdi.  
Çəpişləri tapmaq üçün  
Keçi kimi mələmişdi.





## YUVALAR

İşıqlaşanda bayır  
Qorxur balalarının  
Gözünə işiq düşə.  
Ona görə qaranquş  
Palçıq ilə suvayır  
Yuvasını həmişə.

Qarğı öz yuvasını  
Çöpdən qurur düşmənin  
Gözünə qələm bata.  
Ağacların başına  
Nə uşaqların əli,  
Nə itin ağızı çata.

Dirəklərin başında  
Külək əsdi-əsmədi  
Ağ ley�əklər dolanır.  
Sərcələr yuvasını  
Kolun içində qurub  
Küləkdən daldalanır.



## KƏLƏM YEYƏN KƏLÇƏ

Dünən bir dəli kəlçə  
Qaçıb Zeynəb nənənin  
Bostanına girmişdi.  
Quzusuna ot biçən  
Kənan həmin kəlçəni  
Kələmlikdə görmüşdü.

Kənan aşıb çəpərdən  
Kələm yeyən kəlçəni  
Kəsəklədi, daşladı.

Kəlçəni qovub deyə  
Zeynəb nənə Kənana  
Yumurta bağışladı.

Yenə Kənan kənardan  
Kələmliyə boyلانan  
Kəlçəni hey izləyir.  
Yumurtadan ötəri  
Kəlçənin kələmliyə  
Girməyini gözləyir.

## QUZU YALAYIR

Duzlu pendiri,  
Duzlu tutmanı  
Ulduz xoşlayır.  
Ulduz nə yesə  
Bütün yeməyi  
Qırdız xoşlayır.

Quzudan qabaq  
Ulduz quzu tək  
Duzu yalayır.  
Duz qurtaranda  
Duzun qabını  
Quzu yalayır.  
Ulduz güləndə  
Quzu mələyib  
Qızı yalayır.



## FƏSİLLƏRİ SEVİRƏM

- O ki alça yetişir,  
Tikan əlimi deşir,  
O ki qızıl gülərri,  
Şehli-şehli dərirsən,  
Dərib mənə verirsən,  
Bax o hansı fəsildi?  
- O bahardı, o yazdı.  
Oğlum, bahar gəlməsə  
Çiçəklər açılmazdı.  
- O ki bağlarda gilas,



Bostanda qarpız dəyir,  
Almaların budağı  
Əyilib yerə dəyir,  
Bax o hansı fəsildi?

- Mənim balam, o yaydı,  
Deyirsən ki, ay Allah,  
Bir sərin yer olaydı.  
- O ki yağışlar yağır,  
Soyuqlaşır havalar,  
O ki sapsarı olur



Budaqlarda heyvalar,  
Bax o hansı fəsildi?  
- O payızdır, ay bala.  
Xəzəl torpağa çökür,  
Bulaqlar dönür bala.

- O ki qar dizə çıxır  
Əlcəyimi geyirəm,  
Taxçadakı armudu  
Səndən alıb yeyirəm,  
Bax o hansı fəsildi?  
- O qışdır, uca dağlar  
Baban kimi qocalır.  
Torpaq qarın altında  
Yatıb dincini alır.  
- Baba, neçə ay qalıb  
Hələ altı yaşına,  
Amma bütün fəsillər  
Gəlir mənim xoşuma.



## **YAZLIQ ALÇALAR**

Çiçəkləyib ki,  
Budaqlarını  
Əyə alçalar.  
Uşaqlar qoymur  
Bir yol yetişə,  
Dəyə alçalar.

Kirpitək girib  
Yarpağın altda  
Yatır tikanı.  
Yazlıq alçanın  
Yalın ayağa  
Batır tikanı.

Əl uzadanın  
Barmaqlarını  
Qanadır alça.  
Bir də görürsən  
Başdan - ayağa  
Xınadır alça.

Bu yaz yenə də  
Bar gətirəcək  
Yazlıq alçalar.  
Bu yaz yenə də  
Yetişməyəcək  
Yaziq alçalar.

## **QOZ YETİŞƏNDƏ**

Ağanın ağızı  
Gündə sulanır  
Gömgöy alçalar  
Tez yetişəndə.

Ağanın ağızı  
Gündə qaralır,  
Cibi cırılır  
Qoz yetişəndə.

## DOVŞAN XƏSTƏLƏNƏCƏK

Dovşan bostanda  
Ağ cuğundurdan  
Yedi bir tikə.  
Ağzını silib  
Sonra özünü  
Yetirdi kökə.  
Kökün dalınca  
Kələmə cumdu  
Kələmi görçək.  
Kələmin üstdən  
Soyuq su içdi -  
Xəstələnəcək.



## DILCAN DİLOTU YEYİR


Nənəmə sual verib  
Babamdan söz soruşsam,  
Bircə dəfə birinin  
Bir işinə qarışsam,  
Nənəm dediyi sözü  
Babam da mənə deyir:  
- Gözümüzdən yayınib  
Dilcan dilotu yeyir

Dişim dilimi kəsir  
Dinməzcə oturanda,  
Nənəm deyir ki, əlbət  
Keçini otaranda  
Keçi kəkotu yeyir  
Dilcan dilotu yeyir.

Dilim tərpənən kimi  
Sözü qoyub bir yerə  
Anam durur qəsdimə,  
Atam düşür üstümə.  
Deyirlər yala qalxıb  
Dana yalotu yeyir,  
Dilcan dilotu yeyir.

Yeməli ot yeyəndə  
Bir qucaq ot biçirəm  
Atamin ağı atına.  
Quşəppəyini qoyub  
Heç dilimi vuraram  
Orüşdə dilotuna?

Qəsdən danışmiram ha,  
İsti-isti yeməklər  
Ağzımı qızışdırır.  
Qaşıq sözü toplayib  
Qara qarışqa kimi  
Dilimə darişdırır.  
Yəqin nənəm yeməyə  
Ətotu əvəziənə  
Dilotu qarışdırır.




## QUZUQULAĞI VƏ QUZU QULAĞI

Onlardan tez çəmənə  
Nə ördək, nə qaz yetər,  
Bir quzunu otarar  
Qəzənfərlə Qızyetər.  
  
Ora-bura tullanıb  
Bələnər quzu tərə,

Alça verib Qəzənfər  
Tapşırar Qızyetərə:

- Yeyib doyana qədər  
Mən quzuqulağından,  
Sən yapış ikiəlli  
Quzunun qulağından.





## QULAQLARIMI KESİR

Mənə soyuq dəyəndə  
Hardansa qulağıma  
Yatanda da səs gələr.  
Qışda anam deyir ki,  
Papağı başına qoy,  
Qulaqların kəsilər.

Tutub budaqlarından  
Tutumuza çıxanda  
Həmişə külək əsir.  
Tutdan doyana qədər  
Tutumuzun yarpağı  
Qulaqlarımı kəsir.

## BALIQÇI UŞAQLAR

Yenə Zəfərlə Səfər  
Çaylağa üz tutublar.  
Balıq tutsunlar deyə  
Çaya qarmaq atıblar.

Balıqlar uşaqları  
Dolayıb barmağına.  
Bircə balıq düşməyib  
Onların qarmağına.

Gah balıqlar gizlənib  
Uşaqları çasdırır,  
Gah qarnını göstərib  
Gözünü qamaşdırır.

Zəfər dedi:  
- Balığa  
Gərək gullə atasan.  
Səfər dedi:  
- Balığı  
Gərək gecə tutasan.

Zəfər dedi:  
- Balıqlar  
Gözləri açıq yatır.  
Suya necə girəsən,  
Suyun dibinə batır.

Səfər dedi ki, ağızım  
Yatanda açıq qalır.  
Gözlərimi açanda  
Yuxum yarımcıq qalır.



## ÖRDƏKLƏRLƏ ÇİMƏN QIZ

Əllərini yuyanda  
Ayaqları su olur,  
Bulaqdan su içəndə  
Qulaqları su olur.

Dəsmalını yuyanda  
Gözünü çimizdirir,  
Sunaz gündə neçə yol  
Özünü çimizdirir.

Yağış yağmayanda da  
Donu suyun içində,  
Ördəklər gündə görür  
Onu suyun içində.





## XEYİRLİ MEYVƏLƏR

Atam əncir dərir ki,  
Anam onu bişirə.  
İki əncir yeyəndə  
Əllərim olur şirə.

Qoymuram yerə düşə  
Narın bir dənəsini.

Alma kirkirə edir  
Adamin çənəsini.

Çoxlu armud yeyirəm,  
Armud boyaya xeyirdi.  
Çaya limon salıram,  
Limon çaya xeyirdi.

## NARIMIZIN DODAĞI

Onun adı güleyşə,  
Bunun adı mələsdi.  
Ağacdakı narları  
Elə bil bıçaq kəsdi.

Meyvələr böyüdükcə  
Budaqları qatlayır,  
Narımızın dodağı  
Yeddi yerdən çatlayır.



## KƏRƏM KƏSƏK GƏZİR

Biri ilə dalaşır,  
Biri ilə güləşir,  
Kərəm neçə uşaqla  
Dilləşir, kəllələşir.

Deyim niyə öyrənib  
Kərəm kəsək gəzməyə;  
Yıxılanda belini  
Gərək kəsək kəsməyə.

## QAYIM QAYMAQ YEMƏDİ

Tapşırdılar Qayıma  
Bir gün qara dananı,  
Dedilər ki, qovmasın  
Ora-bura dananı.

Başı topa qarışdı,  
Dana itdi axırda.  
Qara dana tapıldı  
Kəndə dönən naxırda.

Yesin, yatsın doyunca  
Qara dana örüşdə.  
Dana otaran kəsdə  
Gərək ola səriştə.

Anası güldən ağır  
Qayıma söz demədi.  
Amma səhərisi gün  
Qayım qaymaq yemədi.



## AĞCA VƏ AĞCAQANAD

Ağca hirslənib  
Acıqlanmışdı  
Ağcaqanada,  
Ağcaqanadtək  
Uçub qonmuşdu  
Ağca qanada.

Hələ axtarır  
Ağcaqanadı  
Ağca qanadda.  
Qanada qonub  
Ağcanı gəzir  
Ağcaqanad da.

## MUSANIN YERİ

Musa dolaşıb  
Çöldə kol-kosa,  
Əməlli-başlı  
Olubdur koca.  
Babası gəzir  
Əlində əsa,  
Dilində Musa.  
Nənəsi gəzir  
Əlində kasa,  
Dilində Musa.  
Musa susubdur,  
Musa mısıbdır.  
Yenə dəyişib  
Masanın yeri,  
Masanın altı  
Musanın yeri.

## DANAQIRANI QIRIR

Yayda Dadaş şəhərdən  
Kəndə görüşə gedir,  
Dana ilə dostlaşır  
Gündə örüşə gedir.

Qorxur ki, dana yeyə  
Yaş-yaş danaqırını,  
Qırıb cibinə yiğir  
Dadaş danaqırını.



## ANASI ÜTÜLƏYİR

Şahlar alma bağında  
Ağaclarla dırmaşib  
Dişini itiləyir,  
Bağdan evə gələndə  
Şahların şalvarını  
Anası ütüləyir.

## BABƏKİN BAL BARMAĞI

Bədəncə də balaca,  
Boyca da Babək bala.  
Babanın bal balası  
Barmağın basar bala.

Bahar bacı bəzənib,  
Becərir baba bağı.  
Bal bardağına batır  
Babəkin bal barmağı.



## ƏMİM OĞLU ALİŞ


Görsəniz ki, küləşin  
İçindəki balışdı,  
Bilin ki, orda yatan  
Əmim oğlu Alışdı.

Görsəniz qoyun-quzu  
Bir-birinə qarışdı,  
Deməli, arğacdakı  
Əmim oğlu Alışdı.

Görsəniz ki, çəpərin  
Bir tərəfi alışdı,  
Demək xata törədən  
Əmim oğlu Alışdı.



## ŞAH SARAYINA DƏVƏT



Köçdü kimisi dağ  
Qaçdı kimisi gölə.  
Şirvan isə yollandı  
Yayda əmisigilə.

Əmisi oğlu Şahlar  
Şirvandan əl çekir  
Şirvan kənddə dar  
Qaş-qabağın tökmə

Onlar birgə dolaş  
Bağçaları, bağları.  
Quş kimi qanadlar  
Gəzdilər budaqları

Şirvana ləzzət etdi  
Şirvanın şirin narı.  
Ərklə şah sarayı  
Dəvət etdi Şahları

Kişi kimi söz veri  
Kənddə Şirvan Şah  
Bakıda aparacaq  
Onu Şirvanşahlara

# UŞAQ MARAĞI

## AĞLAYAN YELLƏNÇƏK

Yellənçəyə minəndə  
Yellənçəyin içində  
Paltar-palaz döşəyir.  
Deyir ki, yellənəndə  
Mənim əllərim kimi  
Yellənçək də üşüyür.

Yellənçəkdən düşəndə  
Səadət yellənçəyi  
Bir ağaca bağlayır.  
Deyir ki, külək gəlib  
Yellənçəyə minəndə  
Yellənçəyim ağlayır.



## İMƏKLƏMƏK ÖYRƏDİR

Xavər döymür Rüstəmi,  
Verir yola uşağı.  
Evi töküb-dağıdır  
İki xalauşağı.

Nəvələr nənəgilə  
Gəlir amanat kimi.  
Biri yerdə sürünür,  
Biri çapır at kimi.

Xavər yaşı yarımda  
Hər şeyi əzbər bilir.  
Hamı olub-qalanı  
Xavərdən xəbər bilir.

Xavər gündə Rüstəmə  
Adaq-çiçək öyrədir,  
Rüstəm isə Xavərə  
İməkləmək öyrədir.

## DADAŞ NƏ YEYİR


Dadaş bostandan  
Daşları yiğir,  
Xətir-hörməti  
Daşlardan çıxır.  
Dadaş acanda  
Durub daş yemir,  
Dadaş yeyəndə  
Yağlı aş yeyir.  
Dadaş yeyəndə  
Tək lavaş yemir,  
Dadaş yeyəndə  
Həm lavaş yeyir,  
Həm bozbaş yeyir.  
Amma bozbaşın  
Sümüklərini  
Daşın dalında  
Qarabaş yeyir.

## KİM TANIYIR?

Ərik tumurcuqlayıb  
Gəlişini göstərir.  
Gilas çicəkləyəndə  
Ağ dişini göstərir.

Boranının çiçəyi  
Nənəmin camı kimi.  
İydənin çicəkləri  
Üzüm salxımı kimi.

Qızılgül açılanda  
Dodaqları qanayır.  
Görən kim çicəkləri  
Mənim kimi tanıyor?



## ƏMİR, DƏMİR, DAŞDƏMİR

Daşların arasından  
Dəmiri yiğir Dəmir,  
Daş-torpaqla əlləşir  
Bir saatdır Daşdəmir.

Əmir əli belində  
Əmr eləyir Dəmirə,

Əmir daş daşıtdır  
Hələ də Daşdəmirə.

Əmir deyir, uşaqlar,  
Dəmir dəmir verəndir,  
Daşdəmir daş daşıyan,  
Əmir əmr verəndir.



## **QULAQBURMASI**

Nə açar çantasını,  
Nə də mənə göstərər,  
Anamın bir sözü var:  
- Atan sənə göstərər.

Düyməni basan kimi  
Hədələyir barmağı:

- Atan sənə göstərər  
Pis kinoya baxmağı.

Babamın göstərdiyi  
Bağdad xurması olur,  
Atamin göstərdiyi  
Qulaqburması olur.

## **KİFTƏ BİŞƏNDƏ KEFDİ**

Kərəm deyir kal kələm  
Kökü azca kökəldir.  
Kökələni kələm yox,  
Kətə, kökə kökəldir.

Külək hay-küylə əsir,  
Nə kəsir, nə kiriyir,  
Külək külü kürənin  
Kənarına kürüyür.

Kəklik nənə kəfkirlə  
Kefə yox, kəfə baxır.  
Kiftə bişəndə Kərəm  
Kəfə yox, kefə baxır.

## GÖZÜ GÖMGÖY DƏNİZ

İstirahət günləri  
Atamı dinc qoymuram.  
Dəniz gəzintisindən  
Yorulmuram, doymuram.

Xəzərin ortasında  
Alovu da görürəm,  
Balıqçının əlində  
Tilovu da görürəm.

Paltarı göy dənizin,  
Gözü gömgöy dənizin  
Üstü buruqlarındı,  
Altı balıqlarındı.





## NECƏ ÖYRƏNİB SONA

Barmağını qatlayıb  
Sən ona kimi sana,  
Deyim xalça işini  
Necə öyrənib Sona.  
Sona baxıb hanaya,  
Sona baxıb anaya,  
Anası da axırda  
Xalçanı toxumağı  
Öyrədibdir Sonaya.

## YUXU

Yol gəlib qarış-qarış,  
Dizim balama balış.  
Qovun getsin qarğanı,  
Səsi tutub yarganı.  
Çoban çalsın tütəyi,  
Balam arı pətəyi.  
Ət dırnağa qarışib,  
Aran dağa qarışib.  
Sözü noğuldan şirin,  
Qızım oğuldan şirin.  
Dilimin dadı, duzu,  
Saçı keçi buynuzu.  
Yedəyində atı var,  
Ağzında dilotu var.  
Quzu kimi baxışı,  
Gözündədir yağışı.  
Yerişi ördək kimi,  
Uçur kəpənək kimi.

Donu güllü hanadı,  
Qolları quş qanadı.  
Qızıl güldür budaqda,  
Üzün yuyub bulaqda.  
Xalı çənəsindədir,  
Əli sinəsindədir.  
Bacadan dəvə düşüb,  
İşığı evə düşüb.  
Döşəyi köşək kimi,  
Köşəyi döşək kimi.  
Qondu çiçək üstünə,  
Yorğanı çək üstünə.  
Yüryüy yəhər balam,  
Açıldı səhər balam.  
Göz muncuğu qotazdı,  
Gəl balamı yatızdır.  
...Su gəlib arxı tutdu,  
Balamı yuxu tutdu.

## GİZLƏNƏN QOVUN

Atam başa salınca  
Mat qalmışdım bir işə -  
Qovun niyə gizlənir  
Tağın altda həmişə?

Tağın üstünə çıxmır,  
Qorxur ki, tağ əzilə.  
Bir də qovun tağından  
Gərək ehmal üzülə.

## ÖZÜMÜ YUXU TUTUR

Xalıma qurban olub  
Gündə öpür çənəmdən,  
Yuxu laylalarını  
Öyrənmişəm nənəmdən.

Nənəmin qucağında  
Layla oxuyur dilim,

Ha isteyirəm onu  
Mən də yatırda bilim.

Gözləri gülən kimi  
Gözümü yuxu tutur,  
Ona layla çalıram,  
Özümü yuxu tutur.





## KİTABDAKİLAR

### *MƏKTƏB ZƏNGİ*

Zəfər yolu .....	1
Müəllim .....	1
Tar dərsi, bar dərsi .....	1
Qırmızı çanta .....	1
İki gündəlik .....	1
Babam məndən tez yatır .....	1
Atamdan yaxşı bilir .....	1
Gəlib çıxmır cavabı .....	1
Bir kitabı çıxmayıb .....	1
Yaylıq alma .....	1
Misalin cavabı .....	1

### *HAZIRCAVABIN CAVABI HAZIR*

Xırda qalsın .....	1
Gülmə, mən də gülməyim .....	1
Çoxbilmiş Sona .....	1
Ağlamaq istəyəndə .....	1
İki kişisinin adı .....	1
Hamiya lağ edirəm .....	1
Saat geri çəkilib .....	1
Papaq çıxaran külək .....	1
Budaqdan yerə düşən .....	1
Sən də şirinləş .....	1
Üçü mənə düşür .....	1
Adam balaca qalır .....	1
Qoza səlbə atanda .....	1
Atam saatı bilmir .....	1
Bəs özümə nə qalsın? .....	1

Hazır yıxılmışam .....	19
Yuxu gətirən yastıq .....	20
Tərbiyəli pişik .....	21
Çiyələyi çiy yedim .....	22
Dadaş daş atmır .....	22
Dilimi dişləyirəm .....	23
Yarasalar .....	23
Şeytana oxşayan qız .....	24
Duz satan dursun dayı .....	25
Çayçı .....	25
Bilmədiyim dil .....	26
Qulağı yaddan çıxır .....	26
Quzuma öyrədirəm .....	27
Gel onları tanıdım .....	28

### *NƏNƏMLƏ, BABAMLA ZARAFATIM VAR*

Bala batmasın .....	29
Qocaların söhbəti .....	30
Orda neçə nəfərdi .....	30
Nənəmin sandığı .....	31
Səbətə gücü çatmir .....	32
Nənəm bıçaqsız soyur .....	33
Gülməyi tutan oğlan .....	33
Babama dəyir .....	34
Babası tapır .....	35
Gör indi nə boydayam .....	36
Nənəm söyüş öyrənib .....	36
Dəyən armud .....	37
Qara su .....	38
Babamı gülmək tutur .....	38
Mən yorulub yatanda .....	39
Babamın eynəyi .....	40
Nənəm huşun axtarır .....	40

Babamın ayağı .....	41
Deyim, görün nə deyir .....	41
Bağayarpağı .....	42
Qorxur dəmir paslana .....	43
Baba, bal isteyirəm .....	43
Külək məni döyəcək .....	43

## *GƏL GEDƏK KƏNDƏ*

Yağış məni tapır .....	44
Qəhrəmanın qəhrəmanlığı .....	45
Yuvalar .....	46
Kələm yeyən kəlçə .....	48
Quzu yalayır .....	48
Fəsilləri sevirəm .....	49
Yazlıq alçalar .....	52
Qoz yetişəndə .....	52
Dovşan xəstələnəcək .....	53
Dilcan dilotu yeyir .....	54
Quzuqulağı və quzu qulağı .....	55
Qulaqlarımı kəsir .....	56
Balıqçı uşaqlar .....	57
Ördəklərlə çimən qız .....	58
Xeyirli meyvələr .....	59
Narımızın dodağı .....	60
Kərəm kəsək gəzir .....	60
Qayım qaymaq yemədi .....	61
Ağca və ağaçananad .....	62
Musanın yeri .....	62
Danaqırani qırır .....	63
Anası ütüləyir .....	64
Babəkin bal barmağı .....	64
Əmim oğlu Aliş .....	65
Şah sarayına dəvət .....	66



## *UŞAQ MARAĞI*

Ağlayan yellənçək.....	67
İməkləmək öyrədir .....	68
Dadaş nə yeyir .....	68
Kim tanıyor?.....	69
Əmir, Dəmir, Daşdəmir .....	70
Qulaqburması.....	71
Kiftə bişəndə kefdi .....	71
Gözü gömgöy dəniz .....	72
Necə öyrənib Sona .....	73
Yuxu .....	74
Gizlənən qovun .....	74
Özümü yuxu tutur .....	75

*Texniki redaktor:*  
*Korrektor:*  
*Kompüter xidməti:*

**Cəsarət Qasımov**  
**Çiçək Quliyeva**  
**Kamran Məcidov**

**ƏLƏMDAR QULUZADƏ**  
**(QULİYEV ƏLƏMDAR ALLAHVERDİ OĞLU)**

**“DİLOTU”**

Bakı - “Ozan” - 2009

Yığılmağa verilmişdir: 02.04.2009  
Çapa imzalanmışdır: 12.05.2009  
Kağız formatı: 70x100 1/16  
Çap vərəqi: 7,5  
Sayı: 3000 nüsxə. Sifariş 52  
Qiyməti müqavilə ilə



mətbəəsində çap olunub



# AZƏRBAYCAN DİLİ


Anaların layLASı  
Bizim ana dilimiz,  
Anamıztək sevirik  
Dil açandan onu biz.

Min illərdir yaranıb,  
Hər kəlməsi bir çiçək.  
Zəngindir yurdum kimi,  
Qədimdir tarixim tək.

Dodağimdakı hər söz  
Gözlərimin didəsi,  
«Dədə-Qorqud» kitabı  
Dilimin abidəsi.

Qarşısında dayanıb,  
Tufanın da, selin də.  
Azərbaycan danışır  
Azərbaycan dilində.





1952-ci ildə Qarabağın Xocalı kəndində anadan olan, XX əsrin 70-ci illərindən ədəbiyyata gələn Ələmdar Quluzadə ilk şeirlərindən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəriman Həsənzadə kimi görkəmli söz sərraflarının diqqətini cəlb etmişdir. Şairin ilk şeirlər kitabı – «Dağların yaddaşı» 1976-ci ildə «Azərnəşr» tərəfindən çap olunmuşdur. «Ömür-gün qabaqdadır», «İsti ocaq», «Mənə söz verin», «Şəhid şəhər», «Qadan mənə, Qarabağ» və s. kitabları ilə ədəbiyyatda təsdiqini tapan Ə.Quluzadə uşaq ədəbiyyatına da eyni sevgi və məsuliyyətlə yanaşır.

«Tumurcuqlar», «Beş qıtənin uşaqları», «Məhləmi-zin uşaqları», «Boğça», «Qurbətə düşən daş» kitabları məhz uşaqlar üçün yazılmışdır. «Dilotu» kitabının da qəhrəmanları sabahın gəncləri və sahibləridir.